

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

“AZƏRBAYCANIN ZƏNGİN VƏ TƏKRAROLUNMAZ MƏDƏNİYYƏTİ BİZİM QÜRUR MƏNBƏYİMİZDİR”

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu Mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı bildirib: - Biz öz mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq. Əsrlərboyu xalqımız öz mədəniyyətini qoruyub və bu, imkan verib ki, biz xalq kimi, millət kimi milli-mənəvi dəyərlərimizi, milli mənsubiyyətimizi qoruya bilək.

Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir.

Bizim zəngin ədəbiyyatımız dünyada tanınır və biz haqlı olaraq öz dahi şairlərimizlə fəxr edə bilirik. 2021-ci il mənim Sərəncamımla “Nizami ili” elan olunur. 2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. 2019-cu il isə digər dahi Azərbaycan şairi Nəsimi ili olmuşdur. Bu, onu göstərir ki, dövlət tərəfindən və şəxsən Prezident tərəfindən bizim ədəbiyyatımıza, bizim dahi şairlərimizin xatirəsinə çox böyük hörmət var, qayğı var. Nizami, Nəsimi, Füzuli və digər dahi Azərbaycan şairləri dünya ədəbiyyat xəzinəsinə çox böyük töhfələr vermişlər.

Azərbaycanın zəngin musiqi sənəti var və bu gün bizim sənətimiz dünyada tanınır. Bizim musiqi sənətimiz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. Azərbaycan muğamı bizim milli sərvətimizdir. Ölkəmizdə müntəzəm olaraq muğam müsabiqələri, beynəlxalq muğam festivalları keçirilir, bir çox ölkələrdən ifaçılar gəlirlər. Əlbəttə, muğam sənəti bir neçə ölkədə mövcuddur, ancaq mən hesab edirəm ki, muğam sənətinin mərkəzi məhz Azərbaycandır. Heydər Əliyev Fondunun xətti ilə muğam sənətinin dünyada təbliği istiqamətində çox böyük işlər görüldü. Çox sadəm ki, bizim gənclərimiz də muğam sənətinə böyük maraqla yanaşırlar.

Aşıq sənəti təkrarolunmaz sənətdir. Haqlı olaraq biz aşıq sənətini sırf Azərbaycan sənəti kimi qəbul edirik və aşıq sənətini dünyada təbliğ edirik. Bizim milli musiqimiz çox zəngindir, çox geniş auditoriya cəlb edə bilib. Bizim musiqimiz xalqımızın istedadını göstərir. Bütövlükdə bizim mədəniyyətimiz xalqımızın istedadını göstərir. Çünki ancaq istedadlı xalq belə gözəl əsərlər yarada bilər.

Xalçaçılıq sənəti ilə haqlı olaraq fəxr edə bilirik. Dünyada xalçaçılıq sənəti ilə məşğul olan ölkələrin sayı o qədər də çox deyil. Onların arasında Azərbaycan xalçalarının xüsusi yeri vardır. Xalçaçılıq sənəti əbədi yaşamaqlıdır.

Bizim memarlıq əsərlərimiz dünya səviyyəsində məşhurdur və UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınıb. Qız qalası memarlıq nümunəsidir, təkrarolunmaz memarlığa malikdir. İçərişəhər, Şirvanşahlar sarayı, digər bölgələrimizdə yerləşən memarlıq abidələri göstərir ki, bizim nə qədər zəngin memarlıq abidələrimiz var.

Bizim dini abidələrimiz qorunur və qorunacaq. Mənim göstərişimlə bizim bütün əsas dini abidələrimiz təmir olunub. Bir çoxları yenidən tikilib, o cümlədən mənim göstərişimlə Heydər məscidi yenidən tikilib. Bizim digər məscidlərimiz əsaslı təmir edilib. Onların təmiri simasını qorumaq şərtlə aparılıb. Azərbaycan bu səhədə də dünyaya göstərir ki, nə qədər zəngin mədəni irsə malikdir. Dünyanın ən qədim məscidlərindən biri olan Şamaxı Cümə məscidi ölkəmizdə yerləşir, 743-cü ildə

inşa edilib, mənim göstərişimlə faktiki olaraq yenidən qurulub. Yaxud da ki, xristian dininə mənsub olan abidələr, alban kilsələri, Kiş kilsəsi, Xudavəng kilsəsi. Artıq işğaldan azad olunmuş Xudavəng kilsəsi öz sahiblərinə, bizim udi qardaşlarımıza qaytarılıb. Baxmayaraq ki, ermənilər bunun həm adını dəyişdirdilər, həm də orada aparılan saxtakarlıq işləri nəticəsində onun



görünüşünü dəyişdirdilər, onu erməniləşdirmək istədilər, amma buna nail ola bilmədilər. Bizim udi qardaşlarımız artıq Xudavəng kilsəsində öz ibadətlərini etmişlər. Qafqaz Albaniyasına aid olan bütün digər kilsələr, o cümlədən Nic qəsəbəsindəki kilsə. Heydər Əliyev Fondu tərəfindən təmir olunan bu kilsə müharibə zamanı açılıb və bizə qarşı əsassız ittihamlar irəli sürülməyə ən gözəl cavab məhz budur. Müharibə zamanı alban-xristian kilsəsinin təmirindən sonra açılış olubdur. Rus-pravoslav kilsələri, sinaqoqlar, katolik kilsə, gürcü kilsələri, Bakıda yerləşən erməni kilsəsi – bütün bunlar dövlət tərəfindən qorunur. Amma görün, bizim məscidlərimizi mənfur düşmənin nə günə salıb. Altmışdan çox məscid işğal edilib və azad edilmiş torpaqlarda dağılıb və buna heç kim reaksiya vermir. Heç bir beynəlxalq təşkilat Ermənistanı qınamır. Biz erməni kilsəsini qoruyuruq. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur və Azərbaycanda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Bu gün Qarabağ bölgəsində yaşayan ermənilər də, əminəm, bunu artıq başa düşürlər ki, onlar ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər. Azad edilmiş torpaqlarda hər tərəf dağılıb. Amma bəzi tikililər var, bəzi evlər var ki, orada ermənilər yaşayıb. Adam baxanda məəttəl qalır ki, orada insanlar necə yaşayıblar? Elə bil ki, it damıdır. Ermənistan rejimi bu adamları faktiki olaraq belə səfalət içində, belə yoxsulluq içində girov kimi saxlayaraq məcbur edirdi ki, orada yaşasınlar. Ona görə mən həmişə deyirdim ki, müharibədən əvvəl orada - işğal edilmiş torpaqlarda yaşayan erməni əhalisinin real sayı təqribən 60 min ətrafında idi. İndi, bax, müharibədən sonra bu vəziyyət bunu göstərir. Ermənilər bu rəqəmi süni şəkildə şişirdirdilər, guya ki, orada 150 min adam var. Maksimum altmış min civarında idi. Onları da gücbəla ilə orada saxlayırdılar ki, qanunsuz məskunlaşma getsin. Onlar nə gündə yaşayırdılar?! Onlar vəhşi rəhbərləri tərəfindən dağıdılmış Ağdam, Füzuli, Şuşa, digər şəhərlər canlananda, o yerlər cənnətə çevriləndə görəcəklər ki, əlbəttə, harada yaşamaq rahat, təhlükəsiz və iqtisadi cəhətdən sərfəli olar. Ona görə mədəni abidələrimizin, dini

abidələrimizin qorunması Mədəniyyət Nazirliyinin başlıca vəzifəsi olacaq. Mənim təşəbbüsimlə bir çox tarixi abidələr bərpa edilib. Ancaq bu gün dözülməz vəziyyətdə olan kifayət qədər çox tarixi abidələrimiz var. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi yararsız vəziyyətdə olan bu mədəniyyət ocaqlarının qısa müddət ərzində təftişini aparmalıdır, siyahıya almalıdır, yeni siyahılar

rici havadarları, acın gözüünüzü baxın, nə ediblər onlar?! Vəhşidirlər. Adam bunu etməz. Bu vəhşiliyə son qoyulmalı idi və qoyuldu. Kimsə bunlara dərs verməli idi, yoxsa yox? Bütün qonşulara meydan oxuyurlar. Əsassız iddialar irəli sürürlər, torpaq iddiası, ərazi iddiası. Hər şeyi onlar özünükülsəşdirmək istəyirlər. Bizim musiqimizi oğurlayırlar. Gedin açın,

Onlar dəfələrlə Azərbaycanda olublar. UNESCO-Azərbaycan əlaqələrinin inkişafında onların böyük rolu var. Ona görə UNESCO-da Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfələr haqqında kifayət qədər geniş məlumat var. Biz təkcə Azərbaycanda yox, bəzi ölkələrdə müxtəlif layihələr icra etmişik. O cümlədən həm müsəlman, həm xristian dini abidələrinin bərpasında fəal rol oynamışıq. Azərbaycanda multikultural cəmiyyətin nümunəsi bir çox ölkələr üçün örnək olmalıdır. Bunu mən demirəm, bunu dünya dini liderləri deyirlər. Bakıda səfərdə olan Roma Papası Fransiskın bəyanatlarına fikir versinlər. İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin bəyanatlarına fikir versinlər. Bakıda dəfələrlə səfərdə olan digər dini liderlərin, yəhudi, katolik, pravoslav, müsəlman dini rəhbərlərinin çıxışlarına baxsınlar. Kim bizi ittiham edə bilər ki, Azərbaycanda başqa dinlərin abidələri təhlükə altındadır? Mənim sözümlə sübut edənin bax, bir neçə ciddi işlərimizdir. Getsinlər baxsınlar, ermənilər müsəlman abidələrini nə günə qoyublar?! Niyə 30 il ərzində bu məsələ ilə bağlı UNESCO məsələ qaldırmayıb? İki il əvvəl UNESCO-nun yeni rəhbərliyinə də belə təklif verildi ki, missiya göndərin. İşğal edilmiş torpaqlara missiya gölsin, baxsın ki, nə günə qoyublar bizim tarixi abidələrimizi? Nə oldu UNESCO-nun rəhbərliyinin cavabı? Dedilər ki, biz məsələni siyasiləşdirmək istəmirik. Yaxşı, iki il bundan əvvəl məsələni siz siyasiləşdirmək istəmərdiniz, bəs indi niyə siyasiləşdirmək istəyirsiniz? Cavab versinlər, çox sadə bir cavab, məntiqi bir cavab. Cavab yoxdur. Zəngilanda mən onlara müraciət etdim. Dedim açın gözüünüzü baxın nə günə salıblar ermənilər bizim məscidlərimizi. Bir reaksiya gəldimi oradan? Yox! Budur ermənilərin dağıtdığı. Yaxşı biz nəyi dağıtmışıq? Biz nə etmişik? Ancaq təmir etmişik, qorumuşuq. Ona görə, bilirsiniz, biz belə əsassız yaşamanı, sadəcə olaraq, diqqətsiz qoya bilmərik. Biz UNESCO ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq. Ancaq bir şərtlə ki, UNESCO öz beynəlxalq statusunu saxlasın. UNESCO hər hansı bir ölkənin filialı deyil. Əgər bu yanaşma bizim münasibətlərimizdə üstünlük təşkil edərsə, əməkdaşlıq olacaq. Əgər yox, olmayacaqsız, bu əməkdaşlığa yenidən baxmaq olar. Hər halda bizim niyyətimiz təməndir. İkili standartlardan, islamofobiya, ayrı-seçkilikdən azad olan münasibətlər olmalıdır. Onu da bildirməliyəm ki, bizim dövlətimizlə yanvar ayında ICESCO-nun missiyası Azərbaycana gələcək və burada görüşlər olacaq.

Beləliklə, mədəni irsimizin qorunması, saxlanması, Azərbaycan mədəniyyətinin dünyada təbliği, gənc nəslin Azərbaycan mədəniyyətindən, mədəni irsindən xəbərdar olması və gənclərimizin milli ruhda tərbiyəsi işində Mədəniyyət Nazirliyinin rolunun yenidən formalaşdırılmasıdır. İstedadlı mədəniyyət xadimlərinin mükafatlandırılması və onlara dövlət tərəfindən verilən dəstək, gənc nəslin yetişdirilməsi, tarixi abidələrimizin qorunması, nazirliyin ənənəvi funksiyalarının davam etdirilməsi və indi əlbəttə ki, azad edilmiş torpaqlarda görülməli işlər Mədəniyyət Nazirliyinin əsas vəzifələrindən biri olmalıdır. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız.

* * * * *

Anar Kərimov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ona göstərdiyi etimada görə təşəkkür edib, verdiyi tapşırıqları və üzərinə düşən məsuliyyəti dərk edərək onları şərəf və vicdanla yerinə yetirəcəyinə əmin edib.

AZƏRBAYCAN İLƏ RUSIYA ARASINDA STRATEJİ TƏRƏFDAŞLIĞA ƏSASLANAN DOSTLUQ



Yanvarın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya-nın həmsədri Aleksey Overçuk

arasında görüş keçirilib. Rusiya Federasiyası Hökumətinin sədr müavini, Rusiya-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya-nın həmsədri Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamları

rını dövlətimizin başçısına çatdırıb. Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Bildirilib ki, 2020-ci ildə koronavirus pandemiyasına baxmayaraq, iqtisadi sahədə əlaqələr inkişaf edib. Bu baxımdan keçən ilin sonlarında Hökumətlərarası Komissiya-nın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin Rusiyaya, Komissiya-nın Rusiya tərəfindən həmsədri Aleksey Overçukun isə hazırda ölkəmizə səfər etməsi bu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirilib. Görüşdə 2021-ci ildə Azərbaycan ilə Rusiya arasında iqtisadi, enerji, nəqliyyat, kənd təsərrüfatı sahələrində əməkdaşlıq istiqamətləri müzakirə edilib, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Ehtiyac meyarının həddi Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2021-ci il üçün ehtiyac meyarının həddi 170 manat

məbləğində təsdiq edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2020-ci il

Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği;
2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün

162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilsin.
Maddə 2. Qanunun qüvvəyə minməsi; Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2020-ci il

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 3, maddə 208, № 12, maddə 1019; 2007, № 12, maddə 1194; 2008, № 4, maddə 254, № 6, maddə 464, № 7, maddə 602, № 8, maddələr 699, 710; 2009, № 6, maddələr 395, 399, № 11, maddələr 877, 879; 2010, № 7, maddə 579; 2011, № 4, maddə 267, № 6, maddə 465, № 7, maddə 597, № 12, maddə 1109; 2012, № 11, maddələr 1037, 1044; 2013, № 3, maddə 223, № 5, maddə 485, № 6, maddələr 608, 614; 2015, № 5, maddə 494; 2017, № 5, maddə 676, № 7, maddə 1289, № 10, maddə 1776, № 12 (I kitab), maddə 2193; 2018, № 5, maddə 865, № 12 (I kitab), maddə 2504; 2019, № 2, maddə 205, № 3, maddə 380, № 5, maddələr 805, 808, № 8, maddələr 1374, 1382, № 11, maddə 1691, № 12, maddə 1891; 2020, № 7, maddə 829) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 6.2-ci maddənin birinci cümləsində “19-cu və 20-ci maddələrində” sözləri “20-ci maddəsində” sözləri ilə əvəz edilsin;
1.2. 13.2-ci maddənin ikinci cümləsində “192-yə” sözləri “200-ə” sözləri ilə əvəz edilsin;
1.3. 14.1-ci maddədən “öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan)” sözləri çıxarılsın;
1.4. 19-cu maddə ləğv edilsin;
1.5. 22-1.2.1-ci maddədə “2020-ci” sözləri “2022-ci” sözləri ilə və “2021-ci” sözləri “2023-cü” sözləri ilə əvəz edilsin;
1.6. 26.2-ci maddədən “bu Qanunun 19-cu maddəsinə uyğun” sözləri çıxarılsın;
1.7. 30.1-ci maddənin birinci cümləsindən “şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən” sözləri çıxarılsın;
1.8. 31.1-1-ci maddəyə “təyinatı” sözündən sonra “, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək

pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması” sözləri əlavə edilsin;
1.9. 37.8-ci maddədə “gündən” sözü “aydan sonrakı ayın 1-dən” sözləri ilə əvəz edilsin;
1.10. 39.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur.”.
Maddə 2. Keçid müddəalar
2.1. Bu Qanunun 1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir:
2.1.1. 2021-ci il yanvarın 1-dək təyin edilmiş əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının yenidən hesablanması;
2.1.2. 2021-ci il yanvarın 1-dək hüququ yaranmış şəxslərə 2021-ci il yanvarın 1-dən sonra əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinə və yenidən hesablanması;
2.1.3. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il yanvarın 1-dək əlilliyə və ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmiş şəxslərə bu tarixdən əvvəl əmək pensiyasının təyin edilməsinə.
2.2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci, 19.1.3-cü, 19.1.5-ci və 19.1.8-ci maddələrinə əsasən bu Qanun qüvvəyə minənədək hesablanmış əlavələrin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi davam etdirilir.
Maddə 3. Bu Qanun 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 dekabr 2020-ci il

7-13 yanvar 2021-ci il
2021-Cİ İL “NİZAMİ GƏNCƏVİ İLİ” ELAN EDİLDİ

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirəcək. Qeyd edək ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdəndir. Nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqlin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Nizami Gəncəvi ömrü boyu dövrün mühüm mədəniyyət mərkəzlərindən olan qədim Azərbaycan şəhəri Gəncədə yaşayıb yaradaraq, Yaxın və Orta Şərq fəlsəfi-ictimai və bədii-estetik düşüncə tarixini zənginləşdirən ecazkar söz sənəti incilərini də məhz burada ərsəyə gətirmişdir. Nizami Gəncəvinin geniş şöhrət tapmış “Xəmsə”si dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanır. Mütəfəkkir şair çox sayda davamçılarından ibarət böyük bir ədəbi məktəbin bünövrəsini qoymuşdur. Ölməz sənətkarın 1981-ci ildə Ulu Öndərin bilavasitə təşəbbüsü və iştrakı ilə keçirilən 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatının əlamətdar hadisəsinə çevrilmişdir. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş qeyd edilib.

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib

Yanvarın 4-də Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclasda aidiyyəti qurumların müraziətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib. Belə ki, Dövlət Neft Şirkəti (SOCAR) Şuraya müraciət edərək ölkədə təbii qazın, Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağı-nın pərakəndə satış qiymətinin artırılmasını təklif edib. Təbii qazın qiymət artımı təklifinin iqtisadi cəhətdən əsaslandırılmasına baxmayaraq, aparılan sosial siyasət nəzərə alınaraq, Tarif (qiymət) Şurası təbii qazın tariflərinin artırılmasını məqsədə-müvafiq hesab etməyib. SOCAR-ın müraziətində Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağı-nın pərakəndə satış qiymətinin artırıl-ması həmin məhsulların keyfiyyətinin yüksək avrostandartlara çatdırılması, ekoloji mühitin yaxşılaşdırılması, neft emalı sənayesində yenidənqurma və modernləşdirmə işlərinin davam etdirilməsi ilə əsaslandırılıb. Qeyd edilmə-li-dir ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırıl-ması nəzərdə tutulur. İclasda Aİ-92 markalı avtomobil benzi-ninin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb. Məlumat üçün bildirək ki, tarif dəyişikli-yindən sonra da Aİ-92 markalı avto-mobil benzininin pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır. Belə ki, hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün Rusiyada orta hesabla 1,0 manat, Ukraynada 1,72 manat, Belarusda 1,14 manat, Gürcüstanda 1,12 manat təşkil edir. Dizel yanacağının qiyməti isə 1 litr üçün Türkiyədə 1,44 manat, Rusiyada 1,12 manat, Ukraynada 1,72 manat, Belarusda 1,21 manat, Ermənistanda 1,19 manat/litr, Gürcüstanda 1,15 manat səviyyəsindədir. Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2018-ci ildə 28.876, 2019-cu ildə 47.710, 2020-ci ilin 11 ayında isə 47.841 avtomobil idxal edilib. İdxalın artmasına paralel olaraq, benzinə və dizelə tələbat da yüksəlib. Dizel yanacağı üzrə sonuncu qiymət tənzimlənməsi 02.12.2013-cü il, Aİ-92 markalı benzin üzrə isə 14.07.2017-ci il tarixlərində aparılıb. Həmin dövrlərdə ölkə üzrə orta aylıq əməkhaqqı müvafiq olaraq 425,1 manat və 528,5 manat təşkil edib. 2013-2020-ci illərdə ölkədə orta aylıq əməkhaqqı 66%, pensiyalar 73% artıb. Keçən ilin 10 ayında (yanvar-oktyabr) orta aylıq əməkhaqqı 704,5 manat təşkil edib. Aİ-92 markalı avtomobil benzinini əsasən, şəxsi minik avtomobillərində istifadə olunduğundan istehlak bazarında ciddi qiymət artımına səbəb olmayacağı, həmçinin ictimai nəqliyyatdan istifadəni və yanacağa qənaət edən avtomobillərə keçidi stimullaşdıracaqdır. Qiymət tənzimlənməsi nəticəsində dövlət büdcəsinə əlavə daxilolmalar proqnozlaşdırılır ki, yaranan əlavə vəsait ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yönəldiləcəkdir. Dizel yanacağının qiymət artımının sə-nişindəşimə ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinə neytrallaşdırıl-ması üçün onlara kompensasiya ödə-niləcəkdir. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaqdır. Bu, əhalinin, xüsusilə sosial həssas qrup-nun mənafeyinə xidmət edən, vətəndaş-ların gündəlik həyatda daha çox istifadə etdiyi ictimai nəqliyyatda tarif dəyişikli-yi aparılmaması üçün atılan mühüm addımdır.

Qiymətləri qaldıran sahibkarlara sərt xəbərdarlıq

Məlum olduğu kimi, Aİ-92 avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilir. Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə İqtisadiyyat Nazirliyi yanında Anti-inhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb. Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri

görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olduqda isə, toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.



7-13 yanvar 2021-ci il

Ильхам Алиев провозгласил Шушу культурной столицей Азербайджана



"Я объявляю город Шуша культурной столицей Азербайджана. Город Шуша достоин этого. Считаю, что Шуша может считаться культурной столицей не только Азербайджана, но и региона". Об этом заявил президент Азербайджана Ильхам Алиев в ходе приема Анара Керимова в связи с его назначением министром культуры.

«Культурная жизнь Шуши должна быть богатой. Работам по восстановлению Шуши уже дан старт. По моему указанию туда был командирован большой состав. Должна быть проведена ревизия жилого фонда, исторических памятников, точно подсчитан

нанесенный ущерб, и мы должны начать реставрацию города Шуша. Опять-таки, не теряя времени, но и одновременно без спешки первоначальный, исторический облик Шуши должен быть восстановлен. Расположенные в Шуше наши мечети также должны быть капитально отремонтированы, восстановлены, им должен быть возвращен их облик», - сказал президент. Ильхам Алиев отметил, что в Шуше должны быть восстановлены Дни поэзии Вагифа.

«Дни поэзии Вагифа проводились традиционно. Помню, и я с отцом был на Днях поэзии Вагифа. Я присутствовал на открытии мавзолея Вагифа, в ту морозную погоду. Теперь, когда смотришь на мавзолей Вагифа, сжимается сердце. Какими надо быть варварами? Какими надо быть жестокими? Что вам сделал азербайджанский народ? Он дал вам хлеб. Повторяю, в Шуше должны быть восстановлены Дни поэзии Вагифа, фестиваль «Хары бюльбюль». Сейчас в Шушу прокладывается новая дорога. Правда, эта дорога прокладывается по территории с очень сложным рельефом. Но мы добьемся этого. Спланируйте, в этом году эти два мероприятия должны быть проведены в городе Шуша – фестиваль «Хары бюльбюль» и Дни поэзии Вагифа», - сказал глава государства.

Пострадавшие от армянской агрессии начали получать компенсации

Процесс выполнения распоряжения президента Азербайджана от 6 ноября и 14 декабря 2020 г. об устранении ущерба, нанесенного гражданскому населению, государственной собственности, в том числе инфраструктурным объектам, а также объектам предпринимательства в результате агрессии армянских вооруженных сил против Азербайджана, вступил в новый этап, сообщает пресс-служба Кабмина.


Согласно информации, началось выполнение распоряжения президента Азербайджана от 14 декабря 2020 года об оказании первичной материальной помощи гражданам, которым нанесен ущерб.

Отметим, что 14 декабря 2020 года президент Азербайджана подписал распоряжение "О

дополнительных мерах по возмещению ущерба, причиненного гражданскому населению в результате начавшейся с 27 сентября 2020 года агрессии вооруженных сил Армении против территории Азербайджана".



Тысячам членов семей шехидов назначены стипендии, пенсии и пособия



Государственный фонд социальной защиты назначил социальные пособия более 2 100 членам семей

900 шехидов Отечественной войны, этот процесс продолжается. Об этом сообщили в пресс-службе Министерства труда и соцзащиты населения Азербайджана.

Одна из таких социальных выплат - ежемесячная президентская стипендия.

Ее размер с 1 января увеличен на 66,7 %, то есть с 300 до 500 манатов, что является еще одним проявлением заботы президента Ильхама Алиева о семьях шехидов. Помимо этой пенсии, им также выплачиваются ежемесячные пособия или пенсии.

Назначение вышеуказанных выплат осуществляется в электронном порядке, соответствующая информация об этом направляется семьям шехидов.

В то же время сотрудники министерства продолжают проводить регулярные встречи с родственниками погибших военнослужащих, в ходе которых многим из них были вручены банковские карты.

Всемирный банк прогнозирует рост экономики Азербайджана

Рост ВВП Азербайджана в 2021 году составит 1,9%, в 2022 году экономический рост ускорится до 4,5%, говорится в январском докладе Всемирного банка «Перспективы мировой экономики» (Global Economic Prospects, GEP). Согласно оценкам ВБ, спад ВВП Азербайджана в 2020 году из-за COVID-19 составит 5%.

«Рост в субрегионе Южный Кавказ прогнозируется в 2021 году на уровне 2,5%, поскольку потрясения, связанные с пандемией и нагорно-карабахским конфликтом, постепенно отходят на второй план. Кроме этого, стимулировать рост в регионе будет восстановление туризма и повышение доверия потребителей и бизнеса», - говорится в докладе.

По оценкам ВБ, экономическая активность в Азербайджане в 2021 году расширится по мере стабилизации цен на нефть. Кроме этого, экономика страны выиграет от инвестиций и расходов на восстановление Карабаха.

«Заявление о мире между Азербайджаном и Арменией, в свою очередь, снизит геополитическую напряженность в регионе», - указывается в докладе. Согласно прогнозам министерства экономики, по итогам 2020 года спад ВВП Азербайджана составит 4%, который сменится в 2021 году экономическим ростом на 3,4%.

В 2019 году рост ВВП Азербайджана составил 2,2%.

Ziyad Səmədzadə nüfuzlu elm təşkilatının “Qızıl medalı”na layiq görülüb

İqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, millət vəkili Ziyad Səmədzadə Almaniyanın Münhen şəhərində yerləşən Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatı tərəfindən yüksək mükafata layiq görülüb. “Şöhrət”, “Şərəf” və “1-ci dərəcəli Vətəna xidmətə görə” ordenləri ilə təltif olunan görkəmli alim, tanınmış ictimai-siyasi xadim bu dəfə “Sərədsiz elm”-in “Qızıl Medalı”na layiq görülüb.

Təşkilatın prezidenti, prof. dr. Karl Heht üzvlərə göndərdiyi məktubda bildirir:

“Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatının (WOSCO) “Sərədsiz elm” İdarə Heyətinin 24 dekabr 2020-ci il tarixli 11/20 sayılı Qərarı ilə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Fəxri Prezidenti akademik Ziyad Səmədzadənin dünya iqtisad elminin və təhsilinin inkişafına verdiyi töhfələrə görə WOSCO-nun ən yüksək mükafatına – “Sərədsiz elm” Qızıl Medalına layiq görülməsi haqqında vacib və xoş xəbəri sizə çat-



dırmaqdan şərəf duyuram”.

Məlumat üçün bildirək ki, bundan əvvəl bu mükafat elm, təhsil, ətraf mühitin qorunması, o cümlədən beynəlxalq təhlükəsizliyin inkişafına müstəsna xidmətləri olan görkəmli elm adamları və ictimai xadimlərə – Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Akademik Nikolay Laverova (2011), Pakistan Elmlər Akademiyasının Prezidenti Akademik İşfaq Əhməd (2010), Əlahəzrət Sultan və İndoneziyanın Yogyakarta Xüsusi Regionunun Qubernatoru Homengku Buwono X və digərlərinə verilib.

ВСЕМИРНАЯ ОРГАНИЗАЦИЯ ПО НАУЧНОМУ СОТРУДНИЧЕСТВУ «НАУКА БЕЗ ГРАНИЦ»

Германия, Мюнхен
28.12.2020 № 398-35De
В Президиум Азербайджанской Секции

Международной Академии Наук / Международного Совета по Научному Развитию

Уважаемые члены Президиума, Имею честь сообщить Вам важное и приятное известие, что Решением Правления Всемирной Организации по Научному Сотрудничеству (WOSCO) «Наука без Границ» №11/20 от 24 декабря 2020 года, Почетный Президент Азербайджанской Секции Международной Академии Наук Академик Зияд Самедзаде награжден Золотой Медалью «Наука без Границ» – высшей наградой WOSCO – за выдающиеся заслуги в развитии мировой экономической науки и образования.

Ранее эта награда вручалась также выдающимся ученым о общественным деятелям – Вице-Президенту Российской Академии Наук Академику Николаю Лаврову (2011), Президенту Пакистанской Академии Наук Академику Ишфагу Ахмаду (2010), Его Королевскому

Величеству – Султану и Губернатору Специального Региона Yogyakarta Индонезии Homengku Buwono X и другим выдающимся ученым и общественным деятелям, внесшим выдающийся вклад в развитие науки, образования, защиты окружающей среды и международной безопасности. Пользуясь случаем я также хотел бы поздравить всех членов Азербайджанской Секции Международной Академии Наук с наступающим Новым 2021 годом и пожелать в новом году здоровья, счастья и благополучия.

С уважением,

Проф. Д-р Карл Гехт,
Президент
Всемирной Организации по
Научному Сотрудничеству
«Наука без Границ»,

Академик Международной
Академии Наук,
академик Международной
академии астрономии,
иностранннй член Российской
Академии Медицинских Наук



World Organization For Scientific Cooperation
«Science Without Borders» e.V.

Secretariat: Lindenstraße 12a, 81345, Munich, Germany; Phone: +49 163 712-01-34;
Phone: +49 157 848-08-763

28.12.2020 № 398-35De

To the Presidium of the Azerbaijan Section
International Academy of Sciences /
International Council for Scientific Development

Dear members of the Presidium,

I have the honor to inform you of important and pleasant news that by the Decision of the Board of the World Organization for Scientific Cooperation (WOSCO) "Science without Borders" No. 11/20 dated December 24, 2020, Honorary President of the Azerbaijan Section of the International Academy of Sciences Academician Ziyad Samedzade was awarded the Gold Medal "Science Without Borders" - the highest award of WOSCO - for outstanding services in the development of world economic science and education.

Previously, this award was also presented to outstanding scientists and public figures - Vice-President of the Russian Academy of Sciences Academician Nikolai Laverov (2011), President of the Pakistan Academy of Sciences Academician Ishfaq Ahmad (2010), His Royal Majesty Sultan and Governor of the Special Region Yogyakarta of Indonesia Homengku Buwono X and other prominent scientists and public figures who have made outstanding contributions to the development of science, education, environmental protection and international security.

Taking this opportunity, I would also like to congratulate all members of the Azerbaijan Section of the International Academy of Sciences on the upcoming New Year 2021 and wish you health, happiness and prosperity in the new year.

Yours faithfully,

Prof. Dr. Karl Hecht,
The President
World Organization for Scientific Cooperation
"Science without Borders",
Academician of the International Academy of Sciences,
Academician of the International Academy of Astronautics,
foreign member of the Russian Academy of Medical Sciences



BƏXTİYARLIQ

Təxminən iki il əvvəl Bəxtiyarın “Bağışla məni, ana” adlı bir yazısını oxumuşdum. “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, respublikanın Əməkdar jurnalisti Bəxtiyar Sadiqovu deyirəm. “Bağışla məni, ana” onun mənfur düşmənin işğal etdiyi ərazilərdə tənha qalmış qəbirlərə həsr etdiyi bir elegiya idi. Həyəcansız oxumaq olmurdu... “Bağışla məni, ana”, - deyirdi müəllif. Bu, anasının, düşüncəm ki, həm də digər doğmalarının məzarını ziyarət edə bilməyən, onlara qəbirləri yanında yasin oxutdurmaq imkanından məhrum olan minlərin ürəyinin səsi idi. Əslinə qalsa, bu, bir yurd həsrəti, haray idi...

“Zaman yaman sürətlə dəyişir, ana! Havanın müharibə qoxusu get-gedə artır! Daha heç kəmindən qorxmuruq, artıq hər şeyimiz var: gücümüz də, siyasətimiz də, silahımız da, hələ desən güclü iqtisadiyyatımız da! Onu da bil ki, bu həsrətin qisasını düşməndə heç zaman qoymayaçağıq!”, - deyirdi müəllif. Ümidlə, inamla, əminliklə nida edirdi ki, gələcəyik! Və bir gün müdrik prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “Biz gəlmişik!” deyəndə, “Qarabağ bizimdir!” haqiqətini dünyaya bir daha bəyan edəndə mənim, təbii ki, ilk növbədə yaduma düşənlərdən biri Bəxtiyar oldu. Bu Qələbənin qazanılması üçün uzun illərdi qələmini silaha çevirən bir yazar, cəbhə bölgəsindəki seçicilərin deputatı, dövlətimizin siyasətini dəstəkləyən və kütlələrə çatdıran, prezidentimizə həyata keçirdiyi çoxşaxəli islahatlarda, gördüyü bütün işlərdə düzgün əqidəsi və yaradıcı əməyi ilə köməkçi olan “Azərbaycan” qəzetinin baş redaktoru və yurd həsrətli bir insan kimi onu da təbrik etməyə tələsdim. Bəxtiyar Sadiqovu çoxdan tanıyıram. Milli Məclisin iclas günlərində bir-birimizi əyani görməkəndə əlavə, onunla həm də hər nömrəsinə imza atdığı “Azərbaycan” qəzetinin səhifələrində qiymətli görüşürəm. Qəzeti izləyirəm, o cümlədən baş redaktorun məqalələrini bir qayda olaraq oxuyuram. Hərdən özüm də “Azərbaycan”da çıxış edirəm və bundan qürur duyuram.

Şəksizdir ki, hər bir insan ailə, qohum-əqrəbə, dost-taniş, məktəb, bir sözlə, ətrafındakı ictimai-siyasi aləmin əhatəsində böyüyür və bu, onun xasiyyətinin, şəxsiyyətinin formalaşmasına böyük təsir göstərir. O da şəksizdir ki, insan bir çox dəyərləri, ilk növbədə həm də doğulduğu torpaqdan ərməğan alır. Əsrarəngiz Qarabağ bu mənada səxəvətini heç bir övladından əsirgəməyib. Dahişi dahidir, alimi alim... Məşələrin həzin pıçılması, bulaqlarının zümzüməsi, çaylarının sirlitsi neçə-neçə oğul və qızına saqraq səs, xoş avaz bəxs edib. Bunlar öz yerində... Amma desəm ki, bu torpaqda istedadsız bir kimsə yoxdur, yəqin ki, heç kəs sözü-mü qəribliyi salmaz. Qarabağda ən adi peşə sahibi belə öz işində-peşəsində qabiliyyətli, istedadlıdır... Bir sözlə, qarabağlılar torpağa bağlı, olduqca zəhmətsevər, vətənpərvər insanlardır. Məsələn, Bəxtiyar müəllimin böyüdüüyü evdən, ailədən iki is-

tedadlı, zəhmət və sənət sevgisi ilə yüksək peşəkarlığa nail olmuş jurnalist çıxıb. Əvvəlcə bacısı Rəfiqə jurnalistliyin çətin yollarının yolçusu olmağı qətiləşdirib. Övladlarının mükəmməl savad, görəkli peşə sahibi, yaxşı insan olmasını bütün varlığı ilə arzulayan və daim buna çalışan Sədəf xanım onların seçiminə həmişə hörmətlə və həssaslıqla yanaşırdı. Beləliklə, ana əvvəlcə jurnalistliyi seçən qızına, sonra oğluna da xeyir-dua verdi. Uzun illərdir “Gəncənin səsi” qəzetində (sovet dönmində qəzet “Kirovabad kommunisti” adlanıb) çalışan və hazırda onun baş redaktoru, çoxsaylı bədii-publisistik məqalə və kitabların müəllifi olan Rəfiqə Sadiqova seçiminin düzgünlüyünü işi və yaradıcılığı ilə təsdiq etdi. Onu da əlavə edim ki, Gəncə seçicilərini deputat kimi təmsil ediyim dövrdə Rəfiqə Sadiqovanın jurnalistlik səriştəsini qəzet üçün materiallar hazırladığı zaman əyani gördüm, millət vəkili kimi mənimlə də söhbətləri, müsahibələri olub. Oxucular, ümumən şəhər sakinləri ona dərin hörmət bəsləyirlər. Bu xanımın peşə seçməkdə özündən yaşca kiçik qardaşına təsiri nə dərəcədə olub, onu bilmirəm. Amma hər halda Bəxtiyar Sadiqov böyük jurnalistikaya gələn yolu tədricən, zəhmətlə, getdikcə qələmini cilalaya-cilalaya, peşəkarlığına artırta-artıra keçib.

Adətən həyatda, cəmiyyətdə nüfuz, hörmət qazanan, vəzifə sahibi olan insanların haqqında danışanda, yazanda “o, pillə-pillə ucalıb” ifadəsini tez-tez işlədirlər. Bəxtiyar Sadiqovdan bəhs edəndə, bu, heç də şablon səslənmir. Keçən ilin əvvəlində altıncı çağırış Milli Məclisin deputatı seçilməsindən əvvəl onun qısa şəkildə yazılmış tərcümeyi-halına rast gəldim. Keçdiyi həyat yoluna az-çox bələd olsam da, ömürnaməsinə bir daha nəzər saldım. Həmin vərəq o vaxtdan iş masamın üstündə qalıb. İndi oradan oxuyuram: “Bəxtiyar Yusif oğlu Sadiqov 1951-ci ildə Ağdam şəhərində anadan olub. 1965-ci ildə Ağdam şəhər 4 nömrəli səkkizillik məktəbini bitirib. 1965-1969-cu illərdə Bakı Yerli Sənaye Texnoloji Texnikumunda təhsil alaraq, “Ağac biçmə və ağac emalı texnologiyası” üzrə texnik-technoloq ixtisasına yiyələnib. Texnikumu fərqlənmə diplomu ilə başa vurduğuna görə pedaqoji şuranın qərarı ilə əl məktəbə oxumağa ezam edilib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsinə daxil olaraq 1974-cü ildə oranı da fərqlənmə diplomu ilə bitirib. İctimai fəallığı ilə fərqlənən Bəxtiyar Sadiqov hələ texnikumda oxuyarkən texnikum üzrə tələbə həmkarlar təşkilatının sədri, universitetdə isə fakültə komsomol təşkilat katibi seçilib”. İstər-istəməz diqqətim “fərqlənib”, “fərqlənmə” sözləri üzərində cəmlənib qalır. Düşünürəm ki, Bəxtiyar Sadiqovun orta ixtisas və ali təhsil alarkən qazandığı biliklərin səviyyəsini səciyyələndirən, hələ ilk gənclik illərində ictimai işlərdə fəallığının göstəricisi olan bu meyar əslində həyatının sonrakı dövrlərində də onunla qoşa addımlayıb. Yənə cəsarətlə deyirəm ki, Bəxtiyar Sadiqov həmişə yaxşı mənada

fərqlənənlərdəndir. Jurnalist və publisist kimi, baş redaktor kimi, millət vəkili kimi, övlad və ata kimi, dost, insan, vətəndaş kimi... Ustad qələm sahibi, bir-birindən maraqlı və düşündürən yazılar müəllifi olan Bəxtiyar Sadiqov jurnalistikanın, necə dəyərlər, əlifbasından başlayaraq ən dərin sirlərinə yiyələnib. Öz məqsədinə doğru inamla, təmkinlə irəliləyib. Əlində universitet diplomu səkkiz ay “Azərbaycan” nəşriyyatının qəzet-jurnal sexində cəşidləyici işləyəndə bunun üçün heç bir kompleks yaşamayıb. Ən başlıcası, heç vaxt qələmini yerə qoymayıb. 1975-ci ilin aprel ayından başlayaraq “Abşeron” qəzetindəki əmək fəaliyyətində, əvvəlcə korrektor, sonra müxbir, şöbə müdiri, redaktor müavini kimi keçdiyi yolda qəzetçiliyin “hər üzünü görüb”. Gözü önündə qəzetin hər nömrəsi “doğulduqca”, o, bu sahənin əsl bilicisinə çevrilir.

O illər Bəxtiyar Sadiqovun qələmi də gündən-günə püxtələşdi, cilalandı. Sosial-iqtisadi, mədəni hadisələrin və digər sahələrdə baş verən yeniliklərin mərkəzində, qurub-yaradan insanların arasında, bir sözlə, daim həyatın qaynarında olmaq ona qələmini bütün mövzularda sınağa və yaradıcılığını hərtərəfli inkişaf etdirməyə imkan verdi. 1986-cı ildə Bəxtiyar Sadiqov Azərbaycan KP MK-nın orqanı, respublikada sovet dövrünün ən nüfuzlu siyasi-ictimai nəşri olan “Kommunist” qəzetinə işə dəvət olundu. Bəlkə də kimsə o vaxt, elə indinin əzində də bunu bir şans, necə dəyərlər, bəxtin gətirməyi sanıb. Ancaq mən belə deməzdim. Çünki o zaman bu mətbu orqanda çalışanlar Azərbaycan jurnalistikasının seçilmişlərindəndir. Oxuculardan yaşlı və orta nəsə mənsub olanlar təsdiq edə bilərlər ki, “Kommunist”in o dövrdəki yazarları uzun illər mətbuatda çalışmış və zəngin təcrübə toplanmış insanlar idi. Odur ki, kimsə, ələlxüsus cavan jurnalist işə götürülərkən məsələ yüz ölçülüb bir biçilirdi... Əlbəttə, “Kommunist” seçiminə yanılmamışdı. Kənd təsərrüfatı şöbəsinin müxbiri kimi Bəxtiyar Sadiqov günün tələblərinə uyğun maraqlı və görəkli məqalələr, şərhlər, oçerklər yazdı. Az keçmiş ona qəzetin aparıcı şöbələrində olan kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsi etibar edildi. Sonra dövrən dəyişdi, zaman başqa axara düşdü. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi əldə etdi. Bəxtiyar Sadiqov elə həmin ildən fəaliyyətini yeni nəşrə başlayan “Həyat” qəzetində davam etdirdi. 1992-ci ildəkd burada

səxət artıq “Azərbaycan” adı ilə çıxandan sonra Qarabağ bölgəsi üzrə xüsusi - hərbi müxbir işlədi. Qarabağ müharibəsinin veteranı olan jurnalistimizin o illərdə qələmə aldığı qanlı döyüşlərin bilavasitə iştirakçısına çevrilərək, ölümün gözüna dik baxdığı anlar da az olmayıb. Çox sevdiyi vətənpərvərlik mövzusu Bəxtiyar Sadiqovun yaradıcılığında həmin vaxtdan özünə daha geniş yer alaraq, indiyədək uğurla davam etdirilir. Belə ki, hərbi

müxbirlikdən sonra Bəxtiyar Sadiqov yenə də “Azərbaycan”da çalışaraq müxbir və şöbə müdiri oldu. 2002-ci il aprelin 12-dən isə qəzetin baş redaktorudur.

Uzun illərin müşahidəsinə əsaslanaraq deyə bilərəm ki, bir sıra jurnalistlər mətbu orqana rəhbər keçəndən sonra şəxsi yaradıcılıqlarını məhdudlaşdırırlar. Baş redaktor, millət vəkili Bəxtiyar Sadiqov üçün isə bu məsələ heç zaman ikinci dərəcəli olmayıb. Geniş mövzu dairəsinə malik jurnalist-publisist hansı tematikanın daha yaxın olduğunu söyləməyə bir qədər çətinlik çəkirəm. Ulu öndər Heydər Əliyevin xalqımızın həyatında və müstəqilliyimizin bərqərar olmasında əvəzsiz rolundan bəhs edən çoxsaylı məqalələr, Azərbaycanı dünyanın sayılıb-seçilən ölkələri sırasına çıxaran Prezident İlham Əliyevin çoxşaxəli islahatları, xilaskarlıq missiyası haqqında silsilə yazılar, Vətən, torpaq təəssübkeşləri - qəhrəman oğullar barədə oçerklər və s. onun tarix əlminə bədii-publisistik dildə töhfəsidir. Qələmi “Ruhlar şəhəri”nin faciəsini harayla ələmə car çəkib, “Adiləşən rekordlar”ımızın qürurunu da bir daha yaşadıb hər birimizə. Milli-mənəvi dəyərlərimizi xatırladıb hamımıza...

Bunlardan əlavə, tanınmış jurnalistimiz 50-dən çox elmi, bədii, siyasi və publisistik kitabın redaktorudur. Oxucuların rəğbətini qazanan “Qeyrat və xəyanət”, “İnsan və zaman”, “Haqiqət və yalan”, “Ömrün söz yadigarı” kitabları isə jurnalist qələminin məhsulu, jurnalist ömrünün nəmişlərindədir. Bəxtiyar Sadiqovu bir qələm sahibi kimi səciyyələndirən xüsusiyyətləri cəsarətlə onun 19 ildir rəhbərlik etdiyi qəzetin yaradıcı kollektivinə də şamil etmək olar. “Azərbaycan”da uzun illərdi mətbuatda sözünü demiş yazarlarla yanaşı, jurnalistikamızın redaksiyanın özündə püxtələşmiş cavan nümayəndələri də çalışır.

Odur ki, qəzet Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, həyata keçirdiyi sosial-iqtisadi islahatların işıqlandırılmasında daim öndə gedir. Rəsmi dövlət qəzeti, Milli Məclisin orqanı olaraq, sözün əsl mənasında, dövrümüzün ən səhli və doğru salnaməçisi, ən yeni tariximizin güzgüsüdür. Ölkə həyatının elə bir sahəsi yoxdur ki, qəzetdə öz əksini tapmasın. Prezident İlham Əliyevin “Azərbaycan”ın 100 illiyi münasibətilə qəzetə ünvanladığı məktubunda bu mətbu orqanın fəaliyyətini yüksək dəyərləndirməsi kollektivin əməyinə verilən ən yüksək qiymətdir. Ölkəmizin, Vətənimizin adını daşıyan, “ömrünün” 103-cü ilini yaşayan “Azərbaycan” üzərinə düşən tarixi missiyanı sərfəli yerinə yetirir. Dahi Üzeyir bəy Hacıbəylinin, vaxtilə bu qəzetin “beşiyi başında” dayanan digər görkəmli mühərrirlərin arzuları indi, sözün əsl mənasında, çin olub. Bu gün “Azərbaycan” qəzeti dövlətçilik ideologiyasının və azərbaycançılıq məfkurəsinin baş təbliğatçısı kimi çıxış edir. Qəzet Prezident İlham Əliyevin çoxşaxəli, səmərəli fəaliyyətini geniş işıqlandırmaqla yanaşı, həm də bunun təbliğatını yüksək səviy-



yədə qurur. Qeyd etdiyim kimi, “Azərbaycan”ı daimi izləyən oxuculardanam. Açıqı, hər günüm bu qəzetlə başlanır. “Azərbaycan”ın çıxışları mənim və bir çoxlarının fəaliyyətində təzislər, istiqamətlər rolunu oynayır. Bir sözlə, “Azərbaycan” müasir Azərbaycan mətbuatının flaqmanıdır və Bəxtiyar Sadiqov qəzetin qarşısında qoyulan bütün vəzifələri sərfəli yerinə yetirən baş redaktordur. Uğurlar baş redaktorun özünün və formalaşdırdığı səriştəli, yorulmaz, möhkəm və mehriban kollektivin birgə əməyinin nəticəsidir. Kollektiv demişkən, “Azərbaycan”la əməkdaşlığım sayəsində qəzetin bir sıra yazarlarını da yaxından tanımışam. Əməkdaşların qəzetdəki çıxışlarından, eləcə də onlarla söhbətlərimizdən görünür ki, Bəxtiyar müəllim həm də hər bir işçiyə fərdi yanaşmağı bacaran, redaksiyada çalışan jurnalistlərə öz potensiallarını ortaya qoymağı imkan yaradan baş redaktordur. Çıxardığım nəticələrdən biri də budur: Bəxtiyar Sadiqov tələbkar redaktor olmaqla yanaşı, həm də onların hər biri üçün yaxşı dost və həmkardır. Bir rəhbər kimi hər kəsin qayğı və problemlərindən, uğur və sevincindən, dolanışığından xəbərdar olması da öz yerində... Xeyirdən-şərdən qalan deyil. Qəlbində ədalət miqzan-tərəzişi heç vaxt əylməyən bu insan Həcc ziyarətinə də gedib. O müqəddəs səfərdə bizə yol yoldaşlığı qismət olub. Orada onun milli-mənəvi dəyərlərimizə nə qədər bağlı olduğunu yaxından duymuş və əyani görmüşəm. Başqa sözlə, insanların öz arzu və niyyətləri ilə Haqqın dərgahına əl açdığı o günlərdə Bəxtiyar müəllimin əsl Allah adamı olduğunun bir daha dərk etdim. Həmin vaxtdan bəri də onun qiymətli, yüksək dəyərlərimizə bağlılığının və sadıqlığının şahidiyəm. Bəxtiyar Sadiqovun seçicilərinə münasibətini isə bir deputat həmkar kimi söyləyə bilərəm. O, ikinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisə deputat seçilib. Yəni, artıq 20 ildən çoxdur millət vəkildir. Bu faktın bəlkə də şərh edilməyə, izah olunmağa heç bir ehtiyacı yoxdur. Ata-babalarımız yaxşı deyiblər ki, elin gözü tərəzidir. Seçici yalnız onun etimadını doğruldan insana beş dəfə dalbadaş səs verər. Belə ki, Bəxtiyar Sadiqov seçicisinin səsinə eşidən, onu dinləməyi bacaran deputatdır. Bu illər ərzində Bəxtiyar müəllimin dəfələrlə cəbhə bölgəsi olan Ağdama, eləcə də həmyerliləri-seçicilərinin məcburi köçkün kimi məskunlaşdıqları qəsəbələrə gətdiyindən xəbərim olub. Keçirdiyi çoxsaylı görüşlərdə, həmçinin seçicilərinin ona fərdi müraciətlərində qaldırılan məsələlərin, irəli sürülən təkliflə-

7-13 yanvar 2021-ci il

rin müsbət həllinə çalışır. Deputat həmkarım Milli Məclis tərəfindən qanun və qərarların qəbul edilməsi proseslərində, eləcə də parlamentdə üzvü olduğu komitənin işində fəal iştirak edir. Bəxtiyar Sadiqovun Azərbaycan jurnalistikası, istərsə də xalq və dövlət qarşısındakı xidmətləri öz layiqli qiymətini alıb. Peşəkar jurnalistin qələminin məhsulu ayrı-ayrı vaxtlarda müxtəlif yaradıcılıq mükafatlarına layiq görüldü. O cümlədən, 1983-cü və 1994-cü illərdə Azərbaycan Jurnalistlər Birliyinin “Qızıl qələm” mükafatını alıb. 2007-ci ildə isə “Yusif Məmmədəliyev adına medal”la təltif olunub. Layiq görüldüyü digər mükafatlar da 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü olan B.Sadiqovun respublikanın ictimai-siyasi həyatında fəallığı ilə fərqləndiyinin göstəricisidir. Bəxtiyar Sadiqov Mətbuat Şurası İdarə Heyətinin və Respublika Ağsaqqallar Şurasının Məclis üzvüdür. Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan zabitdir. Bütün bunları mən sıradan bir fakt kimi sadalamıram, qələmi və vətəndaş mövqeyi ilə seçilən, Vətəninə övlad sədaqəti və dövlətinə məmur ləyaqəti ilə xidmət edən bir insanın ömürnaməsi kimi vərəqləyirəm.

Azərbaycan mətbuatının inkişafındakı və respublikanın ictimai-siyasi həyatındakı xidmətlərini nəzərə alaraq Prezident İlham Əliyev Bəxtiyar Sadiqovu Əməkdar jurnalist fəxri adına layiq görmüş və “Şöhrət” ordeni ilə təltif etmişdir.

Vaxtilə Bəxtiyar Sadiqov yazmışdı: “İtirilmiş ərazilərin geri qaytarılması niyyətinəndən bir an belə əl çəkməməliyik. Müharibə tarixdir. Tarix isə vaxtında və olduqca kimi yazılmalıdır. Səhvlərdən, uğursuzluqlardan söhbət açarkən nə vaxtsa Qələbə barədə söz açacağımıza da inamımızı itirmirik...”

Bu uzun illər ərzində başda Bəxtiyar Sadiqov olmaqla “Azərbaycan”çılar Qələbəyə inamı itirmədilər. Zəfərə doğru gələn çətin yolu sözün gücü, zəkanın nuru ilə işıqlandırdılar. Dövlətimizin, prezidentimizin, xalqımızın ən yaxın köməkçisi, dəstəkcisi olduqlar. Budur, Qələbədən söz açacaqları gün də gəldi. Bəxtiyar Sadiqov niyyətinə, vədinə sədaqətlə əməl edir. Bir zaman “Səbrin hüdudu varmı, Allahım?” yazan müəllif indi “Həsrətin sonu varmı?” deyir. Birliyimizin və hünərimizin, zəfər və Qələbə tariximizin rəmzinə çevrilən “Dəmir yumruq”dan, “44 gündə dəyişən reallıqlar”dan bəhs edir. Rəhbərlik etdiyi qəzetin digər qələm sahibləri də həmçinin... “Azərbaycan”da Vətən müharibəsinin az qala hər anı öz əksini tapıb.

Qarşıdakı hədəflər də böyükdür. Çünki ölkəmizin həyatında yeni dövr başlanıb - postmüharibə dövrü, daha geniş miqyasda tikmək, qurmaq, yaratmaq dövrü... Nə xoş ki, əziz dostumuzun 70 ilik yubileyi də bu gözəl, sevincli və qürurlu günlərə təsadüf edir. Bəxtiyar müəllim yubileyini ailəsinin, layiqli vətəndaş, insan kimi yetişdirdiyi övladlarının, sevimli, şirin-şəkər nəvələrinin əhatəsində qeyd edir. Əziz dostumuzda, Azərbaycanın layiqli oğlu olan Bəxtiyar Sadiqova bəxtiyarlığı ilə uzun ömür yaşamağı arzu edirik.

Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi üzvü,
Milli Məclisin deputatı

Kapital Bank-la onlayn satışlar daha rahat və sərfəlidir

Cari ildə ölkədə xüsusi karantin rejiminin tətbiqi nəticəsində, müştərilərlə birbaşa təması minimuma endirmək məqsədilə bir sıra mağazalar onlayn fəaliyyət göstərir. Bunu nəzərə alaraq Kapital Bank-la əməkdaşlıq etmək istəyən Elektron Ticarət (e-Commerce) ilə məşğul olan şirkətlər bir sıra endirim və güzəştlərdən bəhrələna bilərlər. Belə ki, e-Commerce sahəsində Kapital Bank-la əməkdaşlıq etmək istəyən sahibkarlara, dövriyyələrdən asılı olaraq xidmət komissiyalarına 0,7%-dən başlayan tariflər təqdim edilir. Bundan başqa xidmətə qoşulma, aylıq/illik xidmət haqqı, texniki dəstək, Müştəri Bank sistemində qoşulma



tam olaraq pulsuz təqdim edilir. **Müraciət etmək istəyənlər (+994 50) 245 10 60, (+994 51) 206 52 49** nömrələri və ya ecommerce@kapitalbank.az ünvanı ilə əlaqə saxlaya bilərlər. Xidmətlər barədə ətraflı məlumat saytdan əldə etmək olar – https://kbl.az/e-commerce. Bundan başqa sahibkarlar qapıda ödəniş etmək istəyən müştərilər üçün yeni nəsil Smart kassaları da Kapital Bank-dan əldə edə bilərlər. Yeni nəsil “ağıllı” kassalar – POS terminal xidməti, kassa aparatı, NFC (təmassız), QR, taksitlə (aylara bölünərək ödəmə) ödənişlərin qəbulu, Cash-back və millərin dərhal həsabanması, BirBank ücrəklər

və ya analoji digər loyallıq sistemləri üzrə əməliyyatların aparılması, anbarda olan qalıq məhsullara nəzarət, Bar kodun oxunması, müştəri imzasının touch screen ekranda qoyulması və sair digər funksiyalara malikdir.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün **www.kapitalbank.az** saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

7-13 yanvar 2021-ci il

“Qarabağ Dirçəliş Fondu” yaradıldı



Yanvarın 4-də Prezident İlham Əliyev “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb.

Fərmanda Azərbaycan xalqının ərazilərini Ermənistan işğalından azad edərək, tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyduğu vurğulanır. Qeyd olunur ki, ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biri olacaq.

İşğaldan azad edilmiş bölgələrdə məskunlaşma, layiqli yaşayış və iqtisadi fəallıq təmin ediləcək, bu ərazilərdə həyata keçiriləcək quruculuq-bərpa işləri ölkəmizin sosial-iqtisadi inkişafının əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycanın yeni inkişaf prosesində mühüm mərhələ olacaq. Sənəddə, həmçinin vurğulanır ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması istiqamətində hər bir şəxsin göstərəcəyi dəstək tarixi qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq. Fərmana əsasən, işğaldan azad

edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması qərara alınıb.

Fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və xaricdə zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir. Fondun fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün Müşahidə Şurası yaradılır. Fondun fəaliyyətinə cari rəhbərliyi üç üzvdən – sədr və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir.

Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar və qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.


İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu "Airthings Masters" şahmat turnirində qələbə qazanması münasibətilə təbrik ediblər.

Təbrikdə deyilir:

Əziz Teymur, "Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlb-dən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın



yüksək intellektual potensialının bariz göstəricisidir. Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik.

Azərbaycan işğaldan azad olunan torpaqlarında həyatı yenidən canlandıracaq



Bu il Azərbaycan üçün çox fərqli bir il olacaq. Azərbaycan yola saldıığımız 2020-ci ildə işğal altındakı torpaqlarını azad edərək böyük zəfər qazanıb.

Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində söyləyib.

Səfir əminliklə bildirib ki, işğaldan azad olunmuş Azərbaycan torpaqları sürətlə yenidən qurulacaq və orada qısa müddətdə həyat canlanacaq.

“Al Arabia” Azərbaycan təbii qazının Avropaya çatması haqqında reportaj yayımlayıb

Nüfuzlu “Al Arabia” telekanalının iqtisadiyyat xəbərlərində Azərbaycan təbii qazının Trans-Adriatik qaz boru kəməri (TAP) vasitəsilə ilk dəfə Avropa bazarına nəql olunması barədə reportaj yayımlanıb. Reportajda SOCAR-ın bəyanatına istinadla Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qazın Cənub Qaz Dəhlizinin (CQD) sonuncu seqmenti olan TAP vasitəsilə təxminən 3500 kilometr qət edərək dekabrın 31-də Avropaya çatdığı bildirilib.

Qeyd olunub ki, CQD “Şahdəniz” yatağından başlayır və ilk



dəfə olaraq Xəzərin enerji ehtiyatlarını birbaşa Avropa bazarlarına çatdırmaq üçün inşa olunub. Bu yataqdan CQD vasitəsilə regional və Avropa bazarlarına ildə 10 milyard kubmetr qaz ixracı nəzərdə tutulur.

Telekanalın reportajında SOCAR-ın prezidenti Rövnəq Abdullayevin və “Şahdəniz”in operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun əlamətdar hadisə münasibətilə açıqlamalarına da yer verilib.

Neft Fondunun neftin və təbii qazın tranzit haqqı üzrə gəlirləri artacaq

Dövlət Neft Fondunun (ARD-NF) 2021-ci il büdcəsində xam neftin və təbii qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 12,9 milyon ABŞ dolları və ya 21,93 milyon manat həcmində olması proqnozlaşdırılır.

Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Rəyində



deyilir. Bildirilir ki, bu da manat ifadəsi ilə 2019-cu ilin müvafiq icra göstəricisindən 2,99 milyon manat və ya 15,8 faiz, 2020-ci ilin proqnoz və ya gözlənilən icra göstəricisindən 0,85 milyon manat və ya 4 faiz çoxdur. 2021-ci ildə tranzit haqqı üzrə gəlirlərin artması növbəti il üzrə boru tarifiinin inflyasiya faktoru nəzərə alınmaqla artması ilə izah edilir.

“SOCAR Petroleum” Şahdağda modul tipli yanacaqdoldurma məntəqəsi istifadəyə verib

Qusar rayonu, Qusar-Laza yolunun 29-cu kilometrində yerləşən Şahdağ Turizm Mərkəzinin ərazisində “SOCAR” brendli yeni modul tipli yanacaqdoldurma məntəqəsi (YDM) istifadəyə verilib.

“SOCAR Petroleum” QSC-dən AZƏRTAC-a bildirilib ki, beləliklə ölkədə “SOCAR” brendi ilə fəaliyyət göstərən YDM-lərin sayı 38-ə çatdırılıb. “SOCAR Petroleum”un peşəkar mühəndis heyətinin ərsəyə gətirdiyi bu YDM dəniz səviyyəsindən 1600

metr yüksəklikdə, 1500 kvadratmetr ərazidə yerləşir. Qusar rayonunda hərəkət edən sürücülər, eyni zamanda, Şahdağ Turizm Mərkəzinə gələn qonaqlar üçün bu YDM yerləşmə yerinə görə daha əlverişlidir. Yeni istifadəyə verilmiş modul tipli məntəqədə 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Beləliklə bu yanacaqdoldurma məntəqəsində “A-92” markalı benzin və “Dizel” tipli yanacaq məhsullarının satışı həyata keçiriləcəkdir. Bununla da 2 kiçik və iritutumlu av-



tonaqliyyat vasitələrinin yanacaq təminatı üçün şərait yaradılıb.

Qeyd edək ki, “SOCAR Petroleum” QSC 38 yanacaqdoldurma məntəqəsi

və 11 neft terminalından ibarət neft məhsullarının topdan satışı şəbəkəsinə sahibdir. Sıxılmış təbii qazın (CNG) mühərrik yanacağı kimi təbii olunmasında lider olan QSC-nin bu tip yanacağın istehsalı və satışı üçün terminalı fəaliyyət göstərir. “SOCAR Petroleum”un fəaliyyətinin prioritet istiqamətləri təhlükəsizlik, yanacaq satışının dəqiqliyi və xidmət rahatlığına xüsusi diqqət yetirərək müştərilərin ehtiyaclarını təmin etməkdir.

Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb Rusiyalı sülhməramlılar Dağlıq Qarabağda 19 minə yaxın partlayıcını zərərsizləşdirib

Cari ilin yanvar-noyabr aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 192 milyon 422 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 105 milyon 921 min dollar çoxdur.

Bu ilin on bir ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 493 milyon 294 min dollar olub.



Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Xankəndi şəhərinin ətrafının minalardan təmizlənməsi zamanı rusiyalı sülhməramlılar “Uran-6” müasir kompleksindən istifadə edirlər: “23 noyabr 2020-ci il tarixindən etibarən əməliyyat zamanı Rusiya sülhməramlı qüvvələrinin mühəndis bölmələri 414,6 hektardan çox ərazini, 160 km-dən çox yol, 20-dən çox sosial əhəmiyyətli obyekt daxil olmaqla 617 yaşayış binasını partlamamış

hərbi sursatlardan təmizləyib”. Aşkarlanan partlayıcılar xüsusi poliqonda məhv edilib. Evakuasiya edib bilməyən sursat

lazımı təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilib.



BİRRANQLI VƏ YA PİRİNQ İQTİSADİYYATININ SEMANTİKASINA DAİR



Son zamanlar leksikonumuzda yenidən lövbər salan anlayışlardan biri birranqlı və ya piringl iqtisadiyyatıdır. Birranqlı və ya piringl (ing. “peer-to-peer” (P2P) from peer to peer - “bərabərdən bərabərə” deməkdir) iqtisadiyyat idarəetmənin mərkəzləşdirilmiş, iyerarxiya modellərindən istifadə etmədən maddi və qeyri-maddi məhsulların istehsalını, mübadiləsini, bölüşünü və istehsalını təmin edən üfqi şəbəkələrin iştirakçılarının iqtisadi özünütəşkilətmə sistemidir. Birranqlı iqtisadiyyat və ya eyni dərəcədən olan iqtisadiyyat həm kapitalist, həm də sosialist istehsalına alternativ olaraq müstəqil istehsal üsulu qismində nəzərdən keçirilir. Onun tarixi inkişafı şəbəkəli informasiya cəmiyyətinin formalaşması ilə əlaqədardır. Bölüşdürülmüş üfqi şəbəkələrin bərabərhüquqlu iştirakçıları arasında bilavasitə iqtisadi əlaqələrin geniş sisteminin qeyri-mərkəzləşdirilməsi və mövcudluğu birranqlı iqtisadiyyat üçün xarakterikdir. Birranqlı iqtisadiyyat əsas olaraq qeyri-maddi nemətlərin (informasiya, rəqəmsal məhsullar, sosial kontent və s.) istehsal sferasında inkişaf edir. Birranqlı iqtisadiyyat birgə istehlakın müxtəlif formalarında təzahür edir ki, bunun çərçivəsində də fərdi sahibliyin əvəzinə əmtəə və xidmətlərin kollektiv istifadəsi həyata keçirilir. Birranqlı iqtisadiyyat anlayışı birranqlı şəbəkə (iştirakçıların bərabərhüquqlu olmasına əsaslanan, yeni proqramlaşdırılmış kompüter şəbəkəsidir) anlayışı ilə sıx bağlıdır ki, bu da eyni mənalı qovşaqlardan ibarət qeyri-mərkəzləşdirilmiş kompüter şəbəkəsi deməkdir. Birranqlı şəbəkə elektron qurğuların xalis texniki birləşməsi və qarşılıqlı fəaliyyəti çər-

çivəsindən çıxır və insanlar arasında münasibətlər, yəni sosial münasibətlər modeli kimi nəzərdən keçirilir. Mişel Bovan özünün “P2P və bəşəri inqilab” əsərində birranqlı fəaliyyəti aşağıdakı kimi təsvir edir: “Bu, əsas motivasiya amili qismində monetar kompensasiya tələb edən və iyerarxi idarəetmə metodlarının istifadə edilməsi ilə bağlı olmayan, ümumi resursların istehsalında eyni mənalı tərəfdaşların sərbəst iştirakına əsaslanan insanların şəbəkəli təşkili formasıdır. Belə şəbəkəli təşkil əvvəlcə sərbəst bazarın və ya dövlət aparatının fəaliyyət göstərməsi nəticəsində meydana gələn ictimai nemətləri yaradır və resursların bölüşü üçün əsas alət qismində direktiv idarəetmə və ya bazarda qiymət yaratma mexanizmlərindən yox, sosial qarşılıqlı münasibətlərdən istifadə edir”. Birranqlı münasibətlərin dinamikası “paylanmış” şəbəkələrin fəaliyyət göstərdiyi mühitdə yaranır. Aleksandr Qalloueyanın tərifinə görə, paylanmış şəbəkə bütün qovşaqları bir mərkəzi “hab”la əlaqəli olan həm mərkəzləşdirilmiş şəbəkədən, həm də bütün qovşaqları bir neçə “hab” vasitəsilə birləşən qeyri-mərkəzləşdirilmiş şəbəkədən fərqlənir. Mərkəzləşdirilmiş şəbəkəyə klassik misal olaraq köhnə telefon sistemlərini (bütün telefon birləşmələri mərkəzi kommutator vasitəsilə baş verir), qeyri-mərkəzləşdirilmiş şəbəkəyə isə ABŞ-ın bir neçə və digər iri ölkələrin aeroportları sistemini (bütün uçuşlar bir neçə iri “hab” aeroportları arasında həyata keçirilir) göstərmək olar. Qeyri-mərkəzləşdirilmiş şəbəkədə eyni zamanda bir neçə nəzarət mərkəzi mövcud ola bilər. Paylanmış şəbəkələrin əsas xüsusiyyəti iştirakçılar arasında əlaqələ-

rin sərbəst qurulması imkanındır. Məhz burada iqtisadi agentlərin tam müxtəriyyətinə təmin edən birranqlı şəbəkə münasibətlərinin üfqi xarakteri təzahür edir. Birranqlı iqtisadi fəaliyyət qeyri-mərkəzləşdirilmiş şəbəkəli iqtisadiyyatın o seqmentlərində yaranır ki, burada iştirakçıların təşkili müasir texniki şəraitdə son dərəcə mümkün paylanmış xarakter daşıyır. Birranqlı iqtisadiyyatın aşağıdakı xarakteristikaları fərqləndirilir: **Birincisi**, bərabərhüquqlu iqtisadi subyektlər arasında sərbəst kooperasiyanın olması. Birranqlı şəbəkələrin iştirakçıların bərabərhüquqlu və sərbəst əlçatanlığı o deməkdir ki, onlar üçün giriş maneələri bir qədər aşağı olmalıdır. Başqa sözlə, birranqlı özünütəşkil hər hansı məhdud meyarlar əsasında iştirakçıların ilkin seçimi şəraitində qeyri-mümkündür. O, ümumi vəzifələrin həlli üçün səylərin könüllü birləşməsinin nəticəsi kimi yaranır və iştirakçıların konkret ixtisasına və cəlbədiciliyinə olan mövcud tələbat faktına görə həyata keçirilir. **İkincisi**, birranqlı şəbəkədə şaquli təşkil olunmuş iyerarxi idarəetmə yoxdur. Birranqlı iqtisadi şəbəkə mürəkkəb dinamik sistemlərin özünütəşkilinin real sosial praktikasıdır. Birranqlı şəbəkədə qərarların qəbulu və idarə edilməsi paylanma xarakteri daşıyır, qərarların seçimdə düzgünlüyün təsdiq edilməsi və informasiyanın və ya birliyin yoxlanılması kollektiv həyata keçirilir. **Üçüncüsü**, birranqlı fəaliyyət bütün iştirakçılar üçün ümumi əhəmiyyətə malik nəticəyə nail olmaq məqsədilə həyata keçirilir. İqtisadi mənada bu o deməkdir ki, birranqlı istehsal proseslərinin mərkəzində, eyni zamanda, iştirakçıların özlərinin istehlak obyektini olan hər hansı ictimai nemətlərin yaradılması üzrə vəzifələr durur. Birranqlı iqtisadiyyatda Olvin Toffler tərəfindən təklif edilən “prosyumer” (özü tərəfindən istehlak olunan əmtəə və xidmətlərin istehsalı prosesində aktiv iştirak edən insan) ideyası təcəssüm olunur. Prosyumer sadəcə marginal hadisə deyil, həm də əsas iqtisadi sistem vahididir. Bundan əlavə, birranqlı iqtisadi fəaliyyətin iştirakçısının prosyumerə çevrilməsi real olaraq iqtisadiyyata keçid deməkdir ki, bunun da çərçivəsində istehsal vasitələri zəhmətkəşdən ayrılır. **Dördüncüsü**, monetar kompensasiya birranqlı iqtisadi istehsalda iştirak üçün əsas stimula deyil. Birranqlı şəbəkədə iqtisadi subyektlərin sərbəst kooperasiyası baş verir ki, bunlar üçün yaradılan əmtəə və xidmətlərin istehlak dəyəri birinci dərəcəli əhəmiyyət kəsb edir. Mübadilə dəyəri bu modeldə ya aktual deyil, ya da ikinci dərəcəli əhəmiyyət daşıyır. Bundan əlavə, sərbəst, könüllü kooperasiya (bunun nəticəsində yaradılan ümumi nemətlərin istehlakı imkanı meydana gəlir) əməkhaqqının

əvəzinə əməyin “satışını” tələb etmir. Başqa sözlə, kapitalist istehsal üsulunun “ürəyi” olan əməyin özgəninkiləşdirilməsi mümkün olmur. **Birranqlı iqtisadiyyata misal olaraq aşağıdakıları göstərmək olar:**
- *Açıq proqram təminatı. Belə proqram təminatının başlanğıc kodu dəyişikliklərin istifadə edilməsi və aparılması üçün açıqlar. Kodun yaradıcıları eyni zamanda onun istehlakçılarıdır;*
- *Açıq aparat təminatı – sərbəst və açıq proqram təminatı üslubunda işlənilib hazırlanmış kompüter və elektron aparat təminatıdır;*
- *Açıq layihələndirmə – fiziki məmulatların, eləcə də məşin və sistemlərin istismarının işlənilib hazırlanması və müəşiyət olunması üsuludur. Məqsəd və vəzifə açıq kod siyasəti ilə eynidir, lakin proqram təminatının yox, fiziki məmulatların işlənilib hazırlanması üçün istifadə oluna bilər;*
- *Açıq elm. Bu, elə hərəkətdir ki, onun məqsədi elmi tədqiqatları aparmaqdır. İstər həvəskarlar, istərsə də peşəkarlar üçün əlçatandır. Bu paradigmayla məsələn, Kiberleninka, Figshare, Galaxy Zoo uyğun gəlir;*
- *Sosial şəbəkələrdə istifadəçi kontenti – həmçinin sosial şəbəkələrdən istifadə etməklə istifadəçilər üçün onların özləri tərəfindən yaradılan kontent;*
- *Blokçeyn. Bu sistemlərdə hər hansı mərkəzləşdirilmiş inzibati və ya məlumatların qorunub saxlanılmasının mərkəzləşdirilməsi bazası yoxdur. İştirakçılar qarşılıqlı fəaliyyətə daxil olan zaman, məsələn, tranzaksiyaların həyata keçirilməsi zamanı onun verifikasiyası üçün təsdiqi seçilmiş reystrlərdən istifadə olunur, baş vermiş hərəkətlərin nəticələri haqqında informasiya isə bütün digər sistemlərdə saxlanılır və təkrar emal olunur. Sistemin bütün iş mərhələlərində məlumatların qeyri-mərkəzləşdirilmiş qorunması və yoxlanılması təmin olunur. Xüsusi hal riptovalyutadır.*
- *Fayl mübadiləsi servisləri – burada internetə qoşulan ayrı-ayrı kompüterlər rəqəmsal kontentin mübadiləsi üçün şəbəkədə birləşdirilir (audiotoriyalar, videofayllar, sənədlər və s.);*
- *Şəring sistemləri (valentyor bankı, karşering və s.), ticarət (C2C) meydançaları və elektron bazarlar;*
- *Paylanmış hesablaşma sistemləri (könüllü hesablaşmalar), 3D printerləri şəbəkələri;*
- *Şəbəkə ensiklopediyaları, elektron kitabxanalar, sorğu kitabçaları;*
- *Paylanmış energetika;*
- *Netsukuku – paylanmış özünütəşkil edən birranqlı şəbəkənin yaradılması layihəsi. Belə şəbəkənin yük-sək dayanıqlıqdan intina, anonimliyin təmin edilməsi imkanları, senzurunun qeyri-mümkünlüyü və Internetdən tam asılı olmaması mümkündür.*

F.M.Qarayev,
BDU-nun dosenti

Avropada qazın qiyməti son iki ildə ən yüksək həddə çatıb

Avropanın ən likvidli qovşağı olan Niderlandın TTF qaz qovşağında qiymətlər 2019-cu ilin yanvarından bəri ən yüksək həddə çatıb. Belə ki, qazın qiyməti min kubmetr üçün 254 dollara çatıb. Qeyd olunur ki, ötən ilin noyabr ayında təbii qaz min kubmetr üçün 170 dollara alınıb-satılırdısa, dekabr ayında bu göstərici 200 dollar həddini keçib. Trend xəbərlərdir ki, 2020-ci ildə Avropada təbii qaz qiymətləri pandemiya ilə əlaqədar təxminən 3 dəfə ucuzlaşmışdı. May ayında qazın qiyməti min kubmetr üçün 40 dollar səviyyəsindən aşağı düşmüşdü.



Avropa İttifaqı İranın uranı zənginləşdirməsindən dərin narahatlığını bildirib



Avropa İttifaqı çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının nüvə təhlükəsizliyi üzrə müşahidə orqanının İranın uranı zənginləşdirməyə başladığı barədə verdiyi xəbərlərdən ciddi narahatlıq keçirdiyini ifadə edib və bu kimi fəaliyyətləri məhdudlaşdıran beynəlxalq nüvə

anlaşmasını xilas etmək üçün çalışmağa davam edəcəyini bildirib. Brüsseldə jurnalistlərə danışan Aİ sözçüsü Peter Stano İranın hərəkətlərinin “nüvə silahlarının yayılmaması məsələsinə gəldikdə ciddi təsirləri olacağını” deyib. Stano İranın “təəssüf doğuran hərəkətinə” baxmayaraq, daha çox İranla nüvə anlaşması kimi tanınan 2015-ci il Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) “hələ də qüvvədə olan yoxlama tədbirlərini ehtiva etdiyini” açıqlayıb. İran bu yaxınlarda Beynəlxalq Atom Enerjisi Agentliyini uranın zənginləşdirilməsini nüvə razılaşmasının imzalandığı vaxtdan bəri görünməmiş həddə - 20 faizə çatdırmaq planları barədə məlumatlandırıb.

İrana qarşı yeni sanksiyalar tətbiq edilib

ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar siyahısını daha da genişləndirərək ona məxsus 16 şirkətin adını sanksiyalar siyahısına əlavə edib. Sanksiyalar əsasən metallurgiya sahəsində fəaliyyət göstərən şirkətlərə tətbiq edilib. Bununla yanaşı, Çin, Almaniya və Böyük Britaniyada fəaliyyət göstərən bəzi şirkətlər də sanksiya rejimini pozmaqda ittiham edilərək adları siyahıya salınıb. ABŞ-ın tətbiq etdiyi sanksiyalar qanununa əsasən bu şirkətlərin ABŞ-da olan aktivləri dondurulur və onlarla hər hansı əlaqə qurmaq qadağan edilir.



Nyu-Yorkda virusun yeni variantı aşkar edilib



Britaniyada səhiyyə işçiləri və yaşlı insanların vaksinasiyasına başlandığı bir vaxtda baş nazir bazar ertəsi məktəblər və qeyri-əhəmiyyətli mağazaları bağlamaqla yeni məhdudiyyətlərin tətbiq edildiyini elan edib.

Baş nazir Boris Conson pandemiya başlayan dan bəri Britaniya xəstəxanalarının ilk dəfə təzyiq altında olduğunu və buna görə də insanların azı fevral ayının ortalarına qədər evdə qalmalı olduğunu deyib. Nyu-York ştatının qubernatoru Endryu Kumo bildirib ki, bu yaxınlarda heç bir yerə səyahət etməyən ştat sakinlərindən birində koronavirusun yeni variantı aşkar edilib. Koronavirusun B-117 variantı Kaliforniya, Kolorado və Florida ştatlarında, habelə artıq dünyanın 30-dan çox ölkəsində aşkar edilib. Cons Hopkins Universiteti 2019-cu ilin dekabrında Çində ortaya çıxandan bəri dünya boyu koronavirusun 1,8 milyondan çox insanın ölümünə səbəb olduğunu bildirib.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Aytən Səmədzadə, Akif Musayev, Qüdrət Kərimov, Elşən Hacıadə, Elşad Səmədzadə, Məhşiq Əhmədov, Müşfiq Atakişiyev, Bəyalı Ataşov, Rüşət Quliyev, Mirqasım Vahabov, Süleyman Qasimov, Ədalət Muradov, Vahid Novruzov, Aydın Hüseynov, Rəsul Balayev, Cahangir Qocayev, Abbas Əliyev

Dizayner:

Lamiyə NƏBİYEVA

Redaksiyanın ünvanı:

Əliyar Əliyev küçəsi, 7

Redaksiya: +99412 566 09 60

Faks: +99412 514 14 27

Mühasibatlıq: +99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər

Azərbaycan dövlətinin mənafeyinə

uyğun gəlməlidir. “İQTİSADİYYAT”

qəzetinin kompüter mərkəzində yığılmış və

səhifələnməmiş, «Azermidia» MMC nəşriyyatı

mətbəəsində çap edilmişdir. Lisenziya:

022201; İndeks: 0355; Tiraj: 2500